

Güney Azərbaycan türklerinin ən çox mübarizə apardığı məsələ ana dilinin yaşıdalması ilə bağlı olub. Çünkü ana dili yaşayırsa, demək xalqın özü də, milli kimliyi de yaşayır, milli şüuru inkişaf edir. Əlbəttə, ana dilini yalnız xalq danışq dilində inkişaf etdirmək çətindir, bunun üçün mütləq mənada dil məktəblərdə tədris olunmalıdır, bu dildə qəzətlər, jurnallar, kitablar işiq üzü görməlidir.



Güneyli soydaşlarımız ən ağır şəraitde Azərbaycan dilini, türk milli kimliyini qoruyub saxlaya biliblər. Fürsət yarandıqca ana dilimiz üçün yeni nəfəsliliklər açılmasına nail olublar. Bu isə Azərbaycan dilli mətbuatın, qəzetlərin yaranmasına səbəb olub.

Bilirik ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə "Azərbaycan" qəzeti nəşr olunub. Cumhuriyyət besiyində boğuldugdan sonra 25 il sonra eyni adlı qəzet Güney Azərbaycanda nəşr olunmağa başlayıb. 1945-ci ildə hakimiyyətə gələn Azərbaycan Demokrat Fırqəsinin orqanı olan "Azərbaycan" qəzeti güneydəki milli mətbuatımızın aynası olub. Onu da qeyd etmək yerinə düşərdi ki, milli hökumətin qurulması güneydə ana dilimizin ehtismam tapmasına böyük rol oynadı, məktəblər, savadsızlığın ləğv edilməsi kursları açıldı, Təbriz universiteti canlandı, daha neçə-neçə müterəqqi hadisələr baş verdi.

Azərbaycanın səsine çevrilən "Azərbaycan" qəzeti...

Əreb əlifbası ilə ana dilimizdə çap olunan "Azərbaycan" qəzeti barədə tədqiqatçılar çox maraqlı araşdırımlar aparıblar. Məlumatlara görə, "Azərbaycan" qəzeti 1945-1946-ci illərdə Cənubi azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş Azərbaycan Demokrat Fırqəsinin 3 sentyabr 1945-ci il tarixində Təbriz şəhərində təsis etdiyi qəzet olub ve Mərkəzi Komitəsinin rəsmi orqanı olaraq qeyd edilir. "Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli-demokratik hərəkəti neticəsində 12 dekabr 1945-ci il tarixində yaradılmış Azərbaycan Milli Hökumətinin içtimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran məqyasında demokratik hüquqlar uğrunda mübarizəsini eks etdirib.

Qəzətin tarixinə və yaranma səbəblərinə işiq tutan tədqiqatçılar kimi, Azərbaycan Demokrat Fırqəsi Mərkəzi Komitəsinin rəsmi mətbəti orqanı kimi "Azərbaycan" qəzətinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılıb və 12 dekabr 1946-ci il Azərbaycanda

milli-demokratik hərəkatın süqutunadək 370 sayı dərc edilib. Qəzətin sonuncu sayı 11 dekabr 1946-ci ildə nəşr edilib.

Yazılanlara görə, "Azərbaycan" qəzeti öz səhifələrində firqənin şüalarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzuları uğrunda mübarizə apardığı müqəddəs məqsədini, İran hakimiyyətinin ölkəni ucuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini "Azərbaycan" qəzətinin hər bir sayında çox aydın bir şəkildə təqdim edib.

Xalqı öz azadlığını müdafiə etməyə çağırın qəzet...

Qeyd edilənə görə, 1945-1946-ci illər cənubi azərbaycanlıların 21 Azər milli-demokratik hərəkatlarının şah rejimi və ona himayədarlıq edən xarici imperialist qüvvələrin köməyi və sovetlərin xəyanəti nəticəsində meğlubiyyətə uğradılmasından bir gün önce də "Azərbaycan" qəzeti xalq özünün əldə etdiyi milli-demokratik hüquq və azadlıqlarını qoruyub saxlamaq üçün mübarizəyə səsleyirdi.

"Azərbaycan" qəzeti son sayında Azərbaycan xalqına belə bir müraciətə yazır: "Əziz həmvətənlər! Vətənimiz və azadlığımız tarixi dövrlər keçirir. Şiddətli, ağır, gərgin, lakin şərəf və iftخار dolu bir mübarizə başlanmışdır. Bu münasibətlə Fırqə və Həmkarlar İttifaqı size, yeni fədailərə, xalq qoşunlarına, qəhrəman əfsərlərə, ığid fədai başçılara, rəsəd karğırə və yorulmaq bilməyən kendililərə, gözüaqçı rövşənfikirlərə, bir sözə bütün xalqa müraciət edib, hümmət və fədakarlıqlarınızı daha mətin qədəm, daha möhkəm iradə ilə saxlamağı tövsiye edir və sizin mərdənəliyinizə ürəkdən inandığını, sizin hümmət və qəhrəmanlığınızda dayandığını açıq surətde dünyaya elan edir. Mübarizə şiddətli, qanlı, ağır olsa da, alındığımız nəticə böyük və iffətlidir.

Əziz həmvətənlər! İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsref etməlidir. Hər kəs əlinənə nə gelirsə, azadlıq yolunda

Cənubi Azərbaycan Demokrat Cumhuriyyətinin "Azərbaycan" qəzeti - maraqlı tarix...

məsref etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərflə əncam verək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız azadlıq ilə iftخار etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğunu anlasın.

İndi bu yolda qurbanlıqlar veririk və bu yol bizi zəfər və qalibiyətə yetirəcəkdir" (Müraciəti "Azərbaycan" fəhlə və zəhmətkeşlər İttifaqı" Mərkəzi Şurasının sədri Məhəmməd Biriya və Azərbaycan Demokrat Fırqəsi Mərkəzi Komitəsinin sədri Seyid Cəfər Pişəvəri imza etmişlər). "Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli şüurun formalması və inkişafında əvəzsiz rol oynayıb

"Azərbaycan" in yazarları kim olub?

Tədqiqatçıların araşdırılardan məlum olur ki, Azərbaycan qəzeti 1945-ci ildən başlayaraq Təbriz şəhərində gündəlik nəşr olunub. Onun səhifələrində Güney Azərbaycanın tanınmış şairleri Əli Fitret, Mehdi Etimad, M.C.Çavuşlu ilə yanaşı, Hüseyin Səhəhəf, Yəhya Şeyda, Fəxreddin Məhzun, Hüseyin Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu. Qəzətin nəşrinin ilk aylarından başlayaraq onun səhifələrində dərc olunan M.Tahirin "Azərbaycan ədəbiyyat tarixində Möcüz", M.Naxçıvanının "Mirzə Məhəmmədli Tərbiyet", Novruzun "Şeyx Məhəmməd Xiyabani" (silsilə məqalələr) və s. bu kimi yazıldılarında ədəbi və tarixi simalar hörmətlə anılır, onların vətən və xalq qarşısında xidmətləri dəyərləndirilir.

"Azərbaycan" qəzətlərində folklorun toplanıp öyrənilmesi, yayılması işi də geniş yayılmışdır. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruyub saxlaya bilmüşdilər. Doğma dildə yazıl-b oxuya bilməyen cənubi azərbaycanlıların el nəğmələri, atalar sözləri, bayatıları, nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşır. "Azərbaycan" qəzətində Məhəmmədli Fərzanənin (o, qəzətə M.Ə.Qövsi texəllüsü ilə çıxış edirdi - redaktor) "Azərbaycanın milli dastanları" başlıqlı silsilə yazıları dərc olundur. Qeyd edilənə görə, bu qəzətdə bayatıların ilk nümunələri və "Dədə Qorqud" dastanları M.Fərzanənin təşəbbüsü və iştirakı ilə toplanıp nəşr olundur.

"Azərbaycan" qəzətində müntəzəm olaraq xalqın tarixində, onun qəhrəmanlıq səhifələrindən, klassik ədəbi irsində nümunələr, çağdaş şairlərin əsərlərindən parçalar veriliirdi. "Qəzet səhifələrində ilk

şeirləri görünən Əli Fitret, Hilal Nasırı, Mir Mehdi Etimad və başqalarının təşəbbüsleri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi" kimi fikirlər də özlüyündə maraqlı məlumat daşıyıcısıdır.

Qeyd edilənə görə, "Azərbaycan" qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında bir-ləşdirə bilmişdi. Bunlardan Firdudin İbrahim, M.Turabi, H.Xoşginabi, İsmayıllı Şəms, Q.Qəhrəmanzadə, Abbas Penahi, Əhməd Musəvi və s. göstərmək olar. Fırqənin sədri S.C.Pişəvəri "Azərbaycan" qəzətinin və ana dilində nəşr olunan mətbuatın təşkilatçısı olub.

Pişəvərinin azadlıq etirli yazıları...

Tədqiqatçılar vurgulayırlar ki, "Azərbaycan" qəzətində ən möhkəm və məzmunlu, dolğun məqalələr Pişəvərinin qələmi ilə yazılıb. O, "Azərbaycan" qəzətinə yaxından rehbərlik edib.

S.C.Pişəvəri Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən mühüm problemləri,

gündəlik siyasi-ideoloji məsələləri barədə qəzətdə məqalələr yazar, kütləvi yığıncaqlarda iştirak edir və bunlar metbuat vəsítəsilə yayılırdı. Mətbuatın və nəşriyyatın ana dilində, geniş məqyasda yayılması, ilk dəfə olaraq kəndlərə yol tapması, kənd və şəhər zəhmətkeşlərinə onların keçmiş və geleceki, gündəlik təsərrüfat işləri haqqında məhz ana dilində məlumat verməsi çox mühüm hadisə idi. Bu cəhətdən "Azərbaycan" qəzətinin xidməti çox böyükdür.

Qeyd edək ki, məqalənin əsərə gəlməsində Səməd Bayramzadənin "Azərbaycan" qəzəti, Azərbaycan Demokrat Fırqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-ci illər, Təbriz) kitabından, Pərvane Məmmədlinin "Cənubi Azərbaycan mətbuat tarixi" (XIX-XX- XXI yüzilliklər) kitabından, Solmaz Rüstəmova - Tohidinin "Azərbaycan dövri mətbuatı." 1875-1990. Bibliografiyasından və başqa mənbələrdən istifadə edilib.

İrade SARIYEVA